



Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-728/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki Kollegiyasının

QƏRARDADI

15 fevral 2019-cu il

İŞ № 2(102)- 728

Bakı şəhəri

Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, **Mirzəliyev Əsəd Abdulla oğlu, İbayev Vəfəddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının**, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə,

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq

MÜƏYYƏN ETDİ:

Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 250.000 ABŞ dolları məbləğində əsas pul, həmin pula görə bank uçot dərəcəsi kimi bir illik hesablanmış 37.500 (otuz yeddi min beş yüz) ABŞ dolları məbləğində faiz pulu, cəmi 287.500 (iki yüz səksən yeddi min beş yüz) ABŞ dolları məbləğində pulun (qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsinə uyğun olaraq) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.İmanov) Suraxanı rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir.

KASSASIYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ

İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları

aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Hüquqi məsələlər:

İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi verərək Cavabdeh əsassız varlanma kimi 250.000 ABŞ dolları məbləğində pulun, həmin pulu özündə saxladığına görə bank uçot dərəcəsi kimi hesablanmış 37.500 ABŞ dolları məbləğində pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 12.500 ABŞ dolları məbləğində faiz pulunun, vurulmuş mənəvi ziyanə görə 100.000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir.

İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.

İşə kassasiya baxışında İddiaçı nümayəndəsi və vəkili Vəkil notarial qaydada təsdiq edilmiş ərizə kassasiya şikayətindən imtina edərək kassasiya icraatına xitam verilməsini xahiş etmişdir.

Azərbaycan Respublikası MPM-nin 410.1-cı maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılan kimi ondan imtina etməyə haqlıdır.

Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətindən imtinaya dair ərizəsini araşdıraraq hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil imtinası başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafələrini pozmadığından onun imtinası qəbul edilməli və İddiaçı münasibətdə kassasiya icraatına xitam verilməlidir.

Azərbaycan Respublikası MPM-nin 410.2-ci maddəsinə əsasən işdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir.

Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 410, 410.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina ərizəsi qəbul edilsin.

İddiaçı münasibətdə kassasiya icraatına xitam verilsin.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.